



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fondu ilə  
Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun  
birgə elmi-tədqiqat layihələrinin və programlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsinin  
(EIF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Təsadüfi generasiyalı lazerlər, genişzolaqlı yarımkəcirici və nadir torpaq elementli halkogenid kristalların, nano- və mikroovuntularının optik və elektron

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Tağıyev Oqtay Bahadır oğlu

Qrantın məbləği: 80 000 manat

Layihənin nömrəsi: EIF-BGM-2-BRFTF-1-2013-07/02/1-M-07

Müqavilənin imzalanma tarixi: 28.08.2013

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01.09.2013 - 01.09.2015

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar

#### Yerinə yetirilmiş işlər

- 1.ZnSe, CdSe mikrokristallik ovuntuların sintezi və mikrokristallik ovuntuların Rentgen Faz Analiz (RFA) spektrlərinin tədqiqi
- 2.Ca<sub>x</sub>Ba<sub>1-x</sub>Ga<sub>2</sub>S<sub>4</sub> (x = 0,1 ÷ 0,5) kristalının sintezi və Rentgen Faz Analiz (RFA) spektrlərinin tədqiqi
- 3.ZnSe, CdSe mikrokristallik ovuntuların optik və şüalanma xaraktristikalarına kristalların sintez şərtlərinin təsiri.

#### 4.Nadir torpaq elementləri( Eu, Ce, Er, Tu, Yb) ilə aktivləşdirilmiş

II-III<sub>2</sub>-VI<sub>4</sub> (II –Eu, Yb, Sm, Ca, Sr, Ba; III – Ga, Al; VI – S, Se, O) tipli xalkogenid yarımkəcəricilərin sintezi və  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4:\text{Eu}$  birləşməsinin lüminessensiya xassələri.

5.Nadir torpaq elementləri( Eu, Ce, Er, Tu, Yb) ilə aktivləşdirilmiş II-III<sub>2</sub>-VI<sub>4</sub> (II – Eu, Yb, Sm, Ca, Sr, Ba; III – Ga, Al; VI – S, Se, O) tipli xalkogenid yarımkəcəricilərin Rentgen Faz Analiz (RFA) spektrlərinin tədqiqi

6. Xalkogenid yarımkəcəricilərin optik və şüalanma xaraktristikalarına kristalların sintez şərtlərinin təsiri.  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4$  halkogenid yarımkəcərici birlesmelerinin struktur xassələri

7.Stimullaşdırılmış həyəcanlanmanın alınması, kristallarda və qələvi-torpaq halkogenid yarımkəcəricilərinin nano- və mikroovuntularında təsadüfi generasiyanın öyrənilməsi və alınmasının şərtlərinin müəyyən edilməsi.

#### İstifadə olunmuş üsul və yanaşmalar

1.Maddələrin sintezi bərk cisim reaksiyası vasitəsilə aparılmışdır. RFA spektirləri Bruker firmasının istehsalı olan XRD D2 PHASER cihazında tədqiq edilmişdir.

2.Lüminessensiya xassələrinin tədqiqində AlGaN, InGaN diodlarından və N<sub>2</sub> lazeridən istifadə olunmuşdur.

**İş metodları - təcrübədir.** İş prosesində aşağıdakı ölçmələr aparılmışdır: fotoluminessensiya spektrinin temperaturdan və həyəcanlanma səviyyəsində asılılığı, fotoluminessensiyanın həyəcanlanma spektrlərinin, zamanla ayırd edilmiş fotoluminessensiya spektrlərinin, katodoluminessensiya və təsadüfi generasiyanın spektrləri.

2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli) 70  
(burada doldurmali)

3 Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)  
**İşin məqsədi:**

Nadir torpaq elementləri ilə aşqarlanmış A<sup>II</sup>B<sup>VI</sup> tipli genişzolaqlı yarımkəcərici kristallar, nano və mikroovuntuları, xalkogenid yarımkəcəriciləri əsasında yüksək effektivliyə malik təsadüfi generasiyalı lazer materiallarının alınması; udulma, enerji ötürülmə və gücləndirmə mexanizmlərinin, bir və ya bir sıra dalğa uzunluqlarında nadir torpaq elementli yarımkəcərici strukturlarda və xalkogenidlərdə optik və elektron həyəcanlanmalarında spektrin görünən hissəsində təsadüfi generasiyanın alınması; göstərilən matertralların lazer şüalanması mənbələri üçün tətbiqi imkanlarının aydınlaşdırılmasıdır

#### Alınmış elmi nəticələr

1. ZnSe, CdSe kristalları sintezi edilmişdir. RFA spektrlərinin tədqiqi nəticəsində müəyyən edilmişdir

ki, alınan madəllər mükəmməl kristallik quruluşa malikdirlər.

2.  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4$  ( $x = 0,1 \div 0,5$ ) kristalları sintezi edilmişdir. RFA spektrlərinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Pa3 nöqtəvi simmetriyaya malik kubik quruluşlu BaGa<sub>2</sub>S<sub>4</sub> kristalına xas olan xətlər müşahidə olunur.

3. ZnSe, CdSe kristalları sintezi edilmişdir. RFA spektrlərinin tədqiqi nəticəsində müəyyən

edilmişdir ki, alınan madəllər mükemmel kristallik quruluşa malikdirlər.

4.  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4:\text{Eu}$  ( $x = 0.1 - 0.5$ ) birləşməsinin tərkibinin dəyişməsindən asılı olaraq şüalanma spektrinin maksimumu 575nm qədər dəyişir.

Müəyyən edilmişdir ki, 10-300K temperatur intervalında AlGaN işıq dioduyla  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4:\text{Eu}$  kristalını həyacanlandırdıqda şüalanma intensivliyinin yüksək dərəcədə sabitli müşahidə olunur. Göstərilmişdir ki,  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4$ -ya tərkibində Ca-un miqdarının artması kristallik sahənin artmasına gətirdiyi üçün onun təsiri altında Eu ionlarının 5d orbitalları parçalanır və  $4f^6 5d \rightarrow 4f^7$  keçidlərinin enerjisi azalır.

5. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, matrisanın və nadir torpaq elementinin seçimindən və həyecanlanma mənbəyinin diapazonundan(ultrabənövşəyi-göy) asılı olaraq şüalanma intensivliyini, spektirde yerini və strukturunu, spektrin bütün görünən oblastında dəyişmək olar.

6. Müəyyən edilmişdir ki,  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4$  birləşməsi  $x = 0.1$  olan halda Pa3 fəza qəfəsləri 2 fərqli kubik fazaya malik olur.  $x = 0.3, 0.4, 0.5, 0.6$  və  $0.7$  birləşmələrdə isə, 3 fərqli faza müşahidə edilir. Bu fazalardan ikisi Pa3 fəza qəfəsləri kubik fazaya, digəri isə Fddd fəza qəfəsləri ortorombik fazaya uyğun gəlir.  $x = 0.9$  olduğu halda ise kristal qurulus Fddd fəza qəfəsləri ortorombik simmetriyaya uyğun gəlir.

7. Müəyyən edilmişdir ki,  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4:\text{Eu}^{2+}$  bərk məhlullarının  $x$  parametrinin 0,1-dən 0,5-ə qədər dəyişməsi sönmə parametrinin 232ns-dən 291ns-ə qədər artmasına gətirir. Göstərilmişdir ki,  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4:\text{Eu}$ ,  $\text{CaGa}_2\text{S}_4:\text{Er}^{3+}$ ,  $\text{CaGa}_2\text{S}_4:\text{Pr}^{3+}$  xalkogenid yarımkəşiricilərinin üçivalentli nadir torpaq ionları ilə aktivləşdirilməsi FL spektrlerinin görünən diapazonda şüalanma strukturlarının olmasına gətirir.  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4:\text{Eu}^{2+}$ ,  $\text{CaGa}_2\text{S}_4:\text{Er}^{3+}$ ,  $\text{CaGa}_2\text{S}_4:\text{Pr}^{3+}$  xalkogenid yarımkəşiricilərinin FL həyecanlanması ən effektiv dalğa uzunluqları diapazonu UB-dən bənövşəyi-göy hissəyə qədər müəyyən edilmişdir.

8. Genişzolaqlı ZnSe yarımkəşiricilərinin mikroovuntularında  $\text{N}_2$  lazerinin şüalanması ilə yüksək həyecanlanma enerjilərində yükdaşıyıcıların elektron-deşik plazmasında (EDP) rekombinasiyası ilə şərtlənmiş fotoluminessenssiyanın spektrinin uzundalğalı qanadında EDP zolağının maksimumundan 40Mev məsafədə stimullaşmış şüalanma zolağı aşkar edilmişdir. Intensivliyinə görə o  $I_{\text{hey}} > 250 \text{kVt/sm}^2$  optik həyecanlanma səviyyəsində submikron ölçülü kristallitləri olan ZnSe mikroovuntusunun EDP əsas zolağından üstündür və həyecanlanmanın sonrakı artımı ilə 35MeV aşağı enerji səviyyəsinə sürüşür. Stimullaşmış şüalanma zolağının yaranmasına gətirən şüalanma posessləri elektron-deşik plazmasında plazmonların buraxılması ilə baş verən rekombinasiyanın nəticəsi kimi izah edilir. Bu zamam rekombinasiya kvantının enerjisi plazmonların enerjisi qədər azalır. Stimullaşmış şüalanma zolağının sürəcməsi həyecanlanma səviyyəsinin artması ilə plazmonların enerjisinin artmasına mütenasib olaraq artır. ZnSe və CdSe mikroovuntularının zamana görə ayırd edilmiş fotoluminessenssiya (FL) spektrleri 20 və 77K temperaturlarında 280nm və 530nm dalğa uzunluqlu femitosaniyə impulslu lazer şüalanması ilə həyecanlandırmaqla öyrənilmişdir. Müəyyən edilmişdir ki, 20K temperaturda ZnSe-nin FL spektrində 448, 462 və 468nm dalğa uzunluqları yaxınlığında şüalanma zolaqları vardır. Təyin edilmişdir ki, 462nm dalğa uzunluğu ətrafindakı FL zolağı 0,77nc zaman sabiti ilə monoekspensial sönür, 462nm ətrafında isə 0,15ns və 0237ns sönmə sabitlər multiekspensial 462nm yaxınlığındaki zolağın sönmə müddəti həyecanlandırıcı lazer şüalanması impulslarının arasındakı zaman intervalını aşır. Ona görə də onun sönmə sabitlərini fərləndirmek mümkün olmadı. Kadmium selenidin mikroovuntularının FL spektrlerində 435nm yaxınlığında 0,107ns və 0,725ns sönmə sabiti ilə multiekspensial sənən zolaq aşkar edilmişdir. ZnSe və CdSe ovuntularının submikron ölçülü kristallitlərində otaq temperaturunda Nd:YAG lazer şüalanmasının 355nm dalğa uzunluqlu üçüncü harmonikası ilə həyecanlandırmaqla uyğun olaraq  $750 \text{kvt/sm}^2$  və  $510 \text{kvt/sm}^2$  astana güc sıxlıqlarında dalğa uzunluqları 475 və 736nm olan təsadüfi lazer şüalanmasının generasiyası alınmışdır. ZnSe və CdSe mikroovuntularının submikron ölçülü kristallitlərinin lazer şüalanmasının təsadüfi generasiyasının spektrlerində lokallaşmış və uzunsov modlarının strukturu aşkar edilmişdir.

9. Evropium və seriumla aşqarlanmış barium tioqalat kristalları Niçi firmasının kommersiya lüminaforlarına heçdə geri qalmayan rəqabət göstərir. Şüalanma intensivliyinə görə iki dəfə artıq, ineqral intensivliyə görə isə 10% kommersiya lüminaforlarından geri qalır.

**Layihənin praktiki əhəmiyyəti** – geniş dalğa uzunluqları diapazonunda yeni lazer materiallarının işlənib hazırlanmasından və həmçinin optoelektronikada, spektroskopiyada tətbiqindən ibarətdir. Nadir torpaq elementləri ilə aşqarlanmış xalkogenid yarımkəcəricilər və  $A^{II}B^{VI}$  tipli enli zonalı yarımkəcəricilər əsasında təsadüfi generasiyalı lazerlər aşağıda göstərilən sahələr üçün perespektivli materiallardır:

1. şüalanma mənbələri
2. sənədlərin və pul əskinazlarının görünməsi üçün cihazlar
3. temperaturun məsafədən idarə olunması
4. materialların markirovka olunması
5. displaylərdə
6. biosensorlarda
7. ifrat parlaq işıq diodlarında

**Nəticələrin aktuallığı** onların əsasında spektrin görünən hissəsində luminescent və lazer materiallarının və işıqsüaländirci cihazların işlənib hazırlanmasının mümkünüyündən ibarətdir.

**Nəticələrin elmi əhəmiyyəti** geniş zolaqlı və qələvi torpaq xalkogenidlərində təsadüfi generasiya proseslərinin fizikası haqqında yeni biliklərin əldə edilməsi və onların əsasında verilmiş optik, luminessent və lazer xassələrinə malik materialların yetişdirilmə və aşqarlanma texnologiyalarının yaradılmasından ibarətdir.

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqliy olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)

- 4
1. Г.П.Яблонский, М.С.Леоненя, Б.Г.Тагиев, О.Б.Тагиев, Т.Г.Нагиев, С.Г.Асадуллаева  
Излучательные свойства кристалла  $Ca_{0.5}Ba_{0.5}Ga_2S_4$ : Eu,Er  
IX Международная конференция «Аморфные и микрокристаллические полупроводники»  
Sankt-Peterburq, 2014. 7-11 iyul ,c.205-206.
  - 2.G. P. Yablonski, M. S. Leanenia, B. G. Tagiev, O. B. Tagiev, T. G. Nagiev, S. G. Asadullayeva .  
Photoluminescence of solid solutions  $Ca_{0.5}Ba_{0.5}Ga_2S_4$ :Eu,Er . Azerbajijan Journal of Phytscis – 2014. – Vol. XX, N. 3. – P. 30-34.
  - 3.Нагиев Т.Г., Леоненя М.С. Люминесцентные свойства твердых растворов  $Ca_xBa_{1-x}Ga_2S_4$  ( $x=0.1 \div 0.5$ ), активированных ионами  $Eu^{2+}$  и  $Ce^{3+}$ .  
XXI международная конференция студентов, аспирантов и молодых ученых «Ломоносов», 2014, 7-11 апреля .
  - 4.Яблонский Г.П, С.А.Абушов, Б.Г.Тагиев<sup>1</sup>, О.Б.Тагиев. Фотолюминесценция поликристаллов  $CaGa_2S_4$  : Pr и  $CaGa_2S_4$  : Pr , Ce IX Международная конференция «Аморфные и микрокристаллические полупроводники» Sankt-Peterburq, 2014. 7-11 iyul .
  5. B.G.Tagiyev, S.A.Abushov, E.G.Asadov. Luminescence properties of  $Ca(Al_xGa_{1-x})_2S_4$  compound. Azerbajijan Journal of Phytscis – 2014. – Vol. XX, N. 3. – P. 15-18.
  6. O.B.Tagiyev, F.A.Kazimova, T.Sh.Ibragimova. Field, temperature and frequency dependences of electroluminescence in  $EuGa_2S_4$ . Azerbajijan Journal of Phytscis – 2014. – Vol. XX, N. 3. – P. 19-21.
  7. О.Б.Тагиев, Ф.А.Казымова, Т.Ш.Ибрагимова. Электролюминесценции в  $EuGa_2S_4$ . IX

Международная конференция «Аморфные и микрокристаллические полупроводники» Sankt-Peterburg, 2014. 7-11 iyul .

8. О.Б.Тагиев, С.А.Абушов, Е.Г.Асадов Рентгенофазовый анализ и люминесцентные свойства соединение  $\text{Ca}(\text{Al}_x\text{Ga}_{1-x})_2\text{S}_4$  IX Международная конференция «Аморфные и микрокристаллические полупроводники» Sankt-Peterburg, 2014. 7-11 iyul .

9. М. С. Леоненя, Е. В. Луценко, Т. Г. Нагиев, Б. Г. Тагиев, О. Б. Тагиев, Г. П. Яблонский. Фотолюминесценция и случайная генерация света в микропорошках широкозонных халькогенидных люминофоров и полупроводников. Материалы XX Всероссийской научной конференции «Оптика и спектроскопия кондесированных сред», 2014, Краснодар, Россия, с.23-26.

10.С.А.Абушов, Б.Г.Тагиев, Яблонский Г.П, О.Б.Тагиев. Фотолюминесценция поликристаллов  $\text{CaGa}_2\text{S}_4 : \text{Pr}$  и  $\text{CaGa}_2\text{S}_4:\text{Pr,Ce}$ . 2014. IX Международная конференция «Аморфные и микрокристаллические полупроводники» Sankt-Peterburg, 2014. 7-11 iyul .

11. Б. Г. Тагиев, О. Б. Тагиев, Т. Г. Нагиев, С. Г. Асадуллаева, М. С. Леоненя, Г. П. Яблонский, С.А.Абушов. Люминесценция кристаллов  $\text{Ca}_{0.5}\text{Ba}_{0.5}\text{Ga}_2\text{S}_4$  активированных ионами  $\text{Eu}^{2+}$  и  $\text{Er}^{3+}$ . Оптика и спектроскопия, 2015. – Т. 118, № 3. – С.57-61.

Impakt factor: 0,723

12. Б.Г.Тагиев, С.А.Абушов, О.Б.Тагиев, Ф.А.Казымова. Фотолюминесценция поликристаллов соединения  $\text{Ba}_2\text{SiO}_4:\text{Eu}$ . XVII международной конференции «Опто-, наноэлектроника, нанотехнологии и микросистемы», Махачкала 15-19 sentyabr, 2014.

13.А.М.Пашаев,Б.Г.Тагиев, О.Б.Тагиев, Р.А.Ибрагимов, Р.А.Абдулхайев. IX Международная конференция «Аморфные и микрокристаллические полупроводники. Энергетический выход фотолюминесценции в нанокристаллах тройных щелочноземельных соединениях типа  $\text{CaGa}_2\text{S}_4$ » Sankt-Peterburg, 2014. 7-11 iyul .

14. M. S. Leanenya, E.V.Lutsenko,V.N.Pavlovskii,G.P.Yablonskii,T.G.Nagiev,B.G.Tagiev, O.B.Tagiev, S.A.Abushev. Luminescence and lasing in ZnSe micropowders at high optical excitation levels. Journal of Applied Spectroscopy, Vol. 82, No. 1, March, 2014, p.53 – 57. (Russian Original Vol. 82, No. 1, January–February, 2015) Impakt factor: 0,476

15. М.С.Леоненя , Е.В.Луценко , Н.В.Ржеуцкий ,В.Н.Павловский , Г.П. Яблонский , Т. Г. Нагиев ,Б. Г.Тагиев , С.А.Абушов , О.Б.Тагиев. Фотолюминесценция твердых растворов  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4$ ,активированных ионами  $\text{Eu}^{2+}$ . Журнал прикладной спектроскопии, Т.82, № 2, март — апрель 2015, с.254 – 259. Impakt factor: 0,476

16. М. С. Леоненя, Е. В. Луценко, Н. В. Ржеуцкий, В. Н. Павловский, Г. П. Яблонский, Т. Г. Нагиев, Б. Г. Тагиев, С. А. Абушов, О. Б. Тагиев. Влияние уровня возбуждения в интервале  $10^4 - 10^8$  Вт/см<sup>2</sup> на спектры, кинетики и эффективности фотолюминесценции активированного ионами  $\text{Eu}^{3+}$  халькогенидного полупроводника  $\text{CaGa}_4\text{O}_7$ . Сборник статей 10-го Белорусско-Российского семинара “Полупроводниковые лазеры и системы на их основе”. Институт физики НАН Беларуси. – 2015. – С. 142-145.

17. М. С. Леоненя, Г. П. Яблонский, Т. Г. Нагиев, О. Б. Тагиев .Фотолюминесценция халькогенидных полупроводников  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4$ , активированных ионам  $\text{Eu}^{2+}$  . Сборник трудов IX Международной конференции «Аморфные и микрокристаллические полупроводники», 7 – 10 июля 2014, Санкт-Петербург, Россия. – 2014. – С. 207-208.

18. М. С. Леоненя, В. Н. Павловский, Е. В. Луценко, Т. Г. Нагиев, С. А. Абушов, Б. Г. Тагиев, О. Б. Тагиев, Г. П. Яблонский. Лазеры со случайной генерацией, люминесценция и оптические свойства кристаллов, нано- и микропорошков широкозонных полупроводников и халькогенидов с редкими землями при оптической и электронной накачке Тезисы докладов 1-ой Азербайджано-Белорусской международной конференции. Баку, Фонд Развития Науки. – 2014. – С. 11-12.

19. М. С. Леоненя, Е. В. Луценко, Н. В. Ржеуцкий, В. Н. Павловский, Г. П. Яблонский, Т. Г. Нагиев, Б. Г. Тагиев, С. А. Абушов, О. Б. Тагиев. Фотолюминесценция в видимой области спектра активированного трехвалентными ионами празеодима тиогаллата кальция в интервале температур 10 – 300 К . Доклады Национальной академии наук Беларусь – 2015. (принята в печать).
20. B. H. Tagiyev, O. B. Tagiyev, A. I. Mammadov, Vu Xuan Quang, T. G. Naghiyev, S. H. Jabarov, N. T. Dang, M. S. Leonenya, G. P. Yablonskii . Structural and luminescence properties of  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4:\text{Eu}^{2+}$  chalcogenide semiconductor solid solutions . Physika B – 2015. 478, p.58-62. Impakt factor: 1.319
21. Т.Г.Нагиев, О.Б.Тагиев, А.Н.Мамедов, Е.Г.Асадов, М.С.Леоненя, Г. П. Яблонский. Синтез и термодинамическая стабильность твердых растворов  $(\text{CaGa}_2\text{S}_4)_x(\text{BaGa}_2\text{S}_4)_{1-x}$  и  $(\text{CaGa}_2\text{S}_4)_x(\text{CaAl}_2\text{S}_4)_{1-x}$  . Неорганические материалы, 2015, отправлено в печать. Impakt factor: 0,556
22. A.M. Pashayev , B.G. Tagiev, O.B. Tagiev , R.A. Abdulheyov , F.A. Kazimova. Light transformation of different length waves in nano-crystals of alkaline-earth compounds of  $\text{CaGa}_2\text{S}_4$  type. Azerbaijan Journal of Physics – 2015. – Vol. XXI, N. 1. – P.3-8.

**5 İxtira və patentlər, səmərələşdirici təkliflər  
(burada doldurmali)**

- 6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)
1. Nağıyev Tural 03.11.13 – 18.11.13 tarixlərində Belarus MEA B.İ.Stepanov adına Fizika İnstitutunda ezamiyyətdə olmuşdur. AMEA-nın Fizika İnstitutunda sintez olunmuş ikiqat və dördqat lüminessent materiallar üzərində tədqiqatlar aparılmışdır.
  2. Tağıyev Oqtay 16.11.13 – 24.11.13 tarixlərində Belarus MEA B.İ.Stepanov adına Fizika İnstitutunda ezamiyyətdə olmuşdur. Ezamiyyətin məqsədi nadir torpaq elementləri ilə aşqarlanmış  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{S}_4$  tip birləşmələrin 10-300K temperatur intervalında lüminessensiya(həyəcanlanma, şüalanma spektrləri, şüalanma intensivliyinin xarici mənbəyin gücündən asılılığı, şüalanma intensivliyinin kinetikası, nadir torpaq elementinin konsentrasiyasından və matrisadan asılı olaraq şüalanma intensivliyinin dəyişməsi və s.) xassələrinin tədqiqi və əldə olunan nəticələr əsasında çapa təqdim olunan məqalələrin müzakirəsi olmuşdur.
  3. Nağıyev Tural 28.09.14 – 15.10.14 tarixlərində Belarus MEA B.İ.Stepanov adına Fizika İnstitutunda ezamiyyətdə olmuşdur. AMEA-nın Fizika İnstitutunda sintez olunmuş ikiqat və dördqat lüminessent materiallar üzərində tədqiqatlar aparıldı. Müxtəlif lazer mənbələrindən istifadə olunaraq nümunələrin lüminessensiya, həyəcanlanma spektrlərinə geniş temperatur intervalında (10÷300K) baxıldı və  $\text{Eu}^{2+}$  nadir torpaq elementi ilə aktivləşdirilmiş

$\text{Ca}_{1-x}\text{Ba}_x\text{Ga}_2\text{S}_4$  və  $\text{Ca}(\text{Al}_{1-x}\text{Ga}_x)_2\text{S}_4$  nümunələrində  $x$ -in konsentrasiyasından asılı olaraq dalğa uzunluğunun maksimumunun necə dəyişdiyi araşdırıldı. Eyni zamanda həmin nümunələrin kinetikası üzərində tədqiqatlar aparıldı. Laboratoriyyada alınmış polimer-lüminofor kompozitləri üçün fotoluminessensiya xüsusiyyətlərinə baxıldı. Digər tərəfdən qrantın əsas mövzusu olan nümunələrdə ( $\text{ZnS}_x\text{Se}_{1-x}$ ,  $\text{ZnSe}:Nd$ ) təsadüfi generasiyanın alınması istiqamətində işlər görüldü.

4. Tağıyev Oqtay 26.04.15 – 02.05.15 tarixlərində Şotlandiyanyanın Aberdeen Universitetində ezamiyyətdə olmuşdur. Fizika departamentinin dekani professor Jan Skakle ilə görüşdə gələcəkdə birgə tədgigat işlərinin müzakirəsi olunmuşdur. Əsasən tərkibində nadir torpag elementi olan  $\text{Ba}(\text{Ca})\text{Ga}_2\text{S}(\text{Se})_4$  tipli birləşmələrin stuktur quruluşunun, elektrik, maqnit və ağ işıq diodları üçün kompozit materialların xassələrinin tədqiqi nəzərdə tutulur.

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  
(burada doldurmali)

8 Layihə üzrə digər tədbirlərdə iştirak  
(burada doldurmali)

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)

1. IX Международная конференция «Аморфные и микрокристаллические полупроводники» Sankt-Peterburg, 2014. 7-11 iyul. Bir plenar və beş divar məruzəsi.
2. XXI международная конференция студентов, аспирантов и молодых ученых «Ломоносов», 2014, 7-11 апреля . 1 şifahi məruzə.
3. XVII межд. Конф. «Опто, наноэлектроника, нанотехнологии и микросистемы», Махачкала 15-19 сентябрь, 2014. divar məruzəsi
4. Материалы XX Всероссийской научной конференции «Оптика и спектроскопия конденсированных сред», 2014, Краснодар, Россия, şifahi məruzə.

10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları

2 notbuk, 3 ədəd fləş kart, 2 ədəd WD – My Passport, 1 ədəd HP tipli nüsxə çap edən cihaz və 1 ədəd mişka.

11 Yerli həmkarlarla əlaqələr  
Fizika İnstitutunun 4 sayılı laboratoriyyası

12 Xarici həmkarlarla əlaqələr

1. Институт проблем технологий микроэлектроники РАН. Черноголовка
2. Физический Институт им. П.Н.Лебедева РАН. Москва
3. Институт химии силикатов им. И.В.Грибенщикова РАН. Санкт- Петербург.
4. Институт физики им. Б.И.Степанова НАН Беларусь
5. University of Aberdeen, Scotland
6. МГУ им. М.В.Ломоносова

- 13 Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)  
1 fizika üzrə elmlər doktoru dissertasiyası müdafiyyəyə təqdim olunub
- 14 Sərgilərdə iştirak (əgər baş tutubsa)  
(burada doldurmali)
- 15 Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)  
(burada doldurmali)
- 16 Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)  
(burada doldurmali)
- AMEA – da keçirilən Elm festivalı, AMEA – nın rəsmi saytında Layihənin mövzusu ilə əlaqədar informasiya verilmişdir.

**SİFARIŞÇI:**

Elmin İnkışafı Fondu

**Müşavir**

Babayeva Ədilə Əli qızı

(imza)

"11 09 2015-cü il

**Baş məsləhətçi**

Daşdəmirova Xanım Faiq qızı

(imza)

"11 08 2015-cü il

**İCRAÇI:**

**Layihə rəhbəri**

Tağıyev Oqtay Bahadir oğlu

(imza)

"07 08 2015-cü il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ  
Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fondu ilə  
Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun  
birgə elmi-tədqiqat layihələrinin və programlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsinin  
(EİF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDADA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Təsadüfi generasiyalı lazerlər, genişzolaqlı yarımkəciriçi və nadir torpaq elementli halkogenid kristalların, nano- və mikroovuntularının optik və elektron

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Tağıyev Oqtay Bahadir oğlu

Qrantın məbləği: 80 000 manat

Layihənin nömrəsi: EİF-BGM-2-BRFTF-1-2013-07/02/1-M-07

Müqavilənin imzalanma tarixi: 28.08.2013

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01.09.2013 - 01.09.2015

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analogları ilə müqayisəli xarakteristikası

#### Alınmış elmi nəticələr

1. ZnSe, CdSe kristalları sintezi edilmişdir. RFA spektrlərinin tədqiqi nəticəsində müəyyən e dilmişdir

Ki, alınan madəllər mükəmməl kristallik quruluşa malikdirlər.

2.  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4$  ( $x = 0,1 \div 0,5$ ) kristalları sintezi edilmişdir. RFA spektrlərinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Pa3 nöqtəvi simmetriyaya malik kubik quruluşlu  $\text{BaGa}_2\text{S}_4$

kristalına xas olan xətlər müşahidə olunur.

3. ZnSe, CdSe kristalları sintezi edilmişdir. RFA spektrlerinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, alınan madəllər mükəmməl kristallik quruluşa malikdirlər.

4.  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4:\text{Eu}$  ( $x = 0.1 - 0.5$ ) birləşməsinin tərkibinin dəyişməsindən aslı olaraq şüalanma spektrinin maksimumu dalğa uzunluğunun  $475\text{nm}$  qiymətindən  $575\text{nm}$  qədər dəyişir.

Müəyyən edilmişdir ki,  $10-300\text{K}$  temperatur intervalında AlGaN işıq dioduyla  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4:\text{Eu}$  kristalını həyacanlandırdıqda şüalanma intensivliyinin yüksək dərəcədə sabitli müşahidə olunur. Göstərilmişdir ki,  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4$ -ya tərkibində Ca-un miqdarının artması kristallik sahənin artmasına götirdiyi üçün onun təsiri altında Eu ionlarının  $5\text{d}$  orbitalları parçalanır və  $4f^65d \rightarrow 4f^7$  keçidlərinin enerjisi azalır.

5. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, matrisanın və nadir torpaq elementinin seçimindən və həyəcanlanma mənbəyinin diapazonundan (ultrabənövşəyi-dən bənövshəyi-göy) aslı olaraq şüalanma intensivliyini, spektirde yerini və strukturunu, spektrin bütün görünən oblastında dəyişmək olar.

6. Müeyyen edilmişdir ki,  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4$  birləşmesi  $x = 0.1$  olan halda Pa3 feza qefesli 2 ferqli kubik fazaya malik olur.  $x = 0.3, 0.4, 0.5, 0.6$  ve  $0.7$  birləsmelerde ise, 3 ferqli faza müsahidə edilir. Bu fazalardan ikisi Pa3 feza qefesli kubik fazaya, digeri ise Fddd feza qefesli ortorombik fazaya uyğun gelir.  $x = 0.9$  olduqu halda ise kristal qurulus Fddd feza qefesli ortorombik simmetriyaya uyğun gelir.

7. Müəyyən edilmişdir ki,  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4:\text{Eu}^{2+}$  bərk məhlullarının  $x$  parametrinin  $0,1$ -dən  $0,5$ -ə qədər dəyişməsi sönmə parametrinin  $232\text{ns}$ -dən  $291\text{ns}$ -ə qədər artmasına götür. Göstərilmişdir ki,  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4:\text{Eu}$ ,  $\text{CaGa}_2\text{S}_4:\text{Er}^{3+}$ ,  $\text{CaGa}_2\text{S}_4:\text{Pr}^{3+}$  xalkogenid yarımkəsircilərinin üçvalentli nadir torpaq ionları ilə aktivləşdirilməsi FL spektrlerinin görünən diapazonda şüalanma strukturlarının olmasına götür.  $\text{Ca}_x\text{Ba}_{1-x}\text{Ga}_2\text{S}_4:\text{Eu}^{2+}$ ,  $\text{CaGa}_2\text{S}_4:\text{Er}^{3+}$ ,  $\text{CaGa}_2\text{S}_4:\text{Pr}^{3+}$  xalkogenid yarımkəsircilərinin FL həyəcanlanmasının ən effektiv dalga uzunluqları diapazonu UB-dən bənövşəyi-göy hissəyə qədər müəyyən edilmişdir.

8. Genişzolaqlı ZnSe yarımkəsircilərinin mikroovuntularında  $\text{N}_2$  lazerinin şüalanması ilə yüksək həyəcanlanma enerjilərdə yükdaşıyıcıların elektron-deşik plazmasında (EDP) rekombinasiyası ilə şərtlənmiş fotoluminessensiyanın spektrinin uzundalğalı qanadında EDP zolağının maksimumundan  $40\text{Mev}$  məsafədə stimullaşmış şüalanma zolağı aşkar edilmişdir. Intensivliyinə görə o  $I_{\text{həy}} > 250\text{kVt/sm}^2$  optik həyəcanlanma səviyyəsində submikron ölçülü kristallitləri olan ZnSe mikroovuntusunun EDP əsas zolağından üstündür və həyəcanlanmanın sonrakı artımı ilə  $35\text{MeV}$  aşağı enerji səviyyəsinə sürüsür. Stimullaşmış şüalanma zolağının yaranmasına götərən şüalanma posessləri elektron-deşik plazmasında plazmonların buraxılması ilə baş verən rekombinasiyanın nəticəsi kimi izah edilir. Bu zamam rekombinasiyavantının enerjisi plazmonların enerjisi qədər azalır. Stimullaşmış şüalanma zolağının sürüşməsi həyəcanlanma səviyyəsinin artması ilə plazmonların enerjisinin artmasına mütənasib olaraq artır. ZnSe və CdSe mikroovuntularının zamana görə ayırd edilmiş fotoluminessensiya (FL) spektrləri  $20$  və  $77\text{K}$  temperaturlarında  $280\text{nm}$  və  $530\text{nm}$  dalğa uzunluqlu femitosaniyə impulslu lazer şüalanması ilə həyəcanlandırmaqla öyrənilmişdir. Müəyyən edilmişdir ki,  $20\text{K}$  temperaturda ZnSe-nin FL spektrində  $448, 462$  və  $468\text{nm}$  dalğa uzunluqları yaxınlığında şüalanma zolaqları vardır. Təyin edilmişdir ki,  $462\text{nm}$  dalğa uzunluğu ətrafindakı FL zolağı  $0,77\text{nc}$  zaman sabiti ilə monoeksponensial sönür,  $462\text{nm}$  ətrafında isə  $0,15\text{ns}$  və  $0237\text{ns}$  sönmə sabitlə multieksponensial  $462\text{nm}$  yaxınlığındaki zolağın sönmə müddəti həyəcanlandırıcı lazer şüalanması impulslarının arasındaki zaman intervalını aşır. Ona görə də onun sönmə sabitlərini fərqləndirmək müyəssər olmadı. Kadmium selenidin mikroovuntularının FL spektrlərində  $435\text{nm}$  yaxınlığında  $0,107\text{ns}$  və  $0,725\text{ns}$  sönmə sabiti ilə multieksponensial sönən zolaq aşkar edilmişdir. ZnSe və CdSe ovuntularının submikron ölçülü kristallitlərində otaq temperaturunda Nd:YAG lazer şüalanmasının  $355\text{nm}$  dalğa uzunluqlu üçüncü harmonikası ilə həyəcanlandırmaqla uyğun olaraq  $750\text{kvt/sm}^2$  və  $510\text{kvt/sm}^2$  astana güc sıxlıqlarında dalğa uzunluqları  $475$  və  $736\text{nm}$  olan təsadüfi lazer

Şüalanmasının generasiyası alınmışdır. ZnSe və CdSe mikroovuntularının submikron ölçülü kristallitlərinin lazer şüalanmasının təsadüfi generasiyasının spektrlərində lokallaşmış və uzunsov modlarının strukturu aşkar edilmişdir.

9. Evropium və serumla aşqarlanmış barium tioqalat kristalları Niçi firmasının kommersiya lüminaforlarına heçdə geri qalmaya rəqabət göstərir. Şüalanma intensivliyinə görə iki dəfə artıq, ineqral intensivliyə görə isə 10% kommersiya lüminaforlarından geri qalır.

2 Layihənin nəticələrinin əməli (təcrubi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

(burada doldurmali)

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1 Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

**Layihənin praktiki əhəmiyyəti** – geniş dalğa uzunluqları diapazonunda yeni lazer materiallarının işlənilərə hazırlananlarından və həmçinin optoelektronikada, spektroskopiyada tətbiqindən ibarətdir. Nadir torpaq elementləri ilə aşqarlanmış xalkogenid yarımkəçiricilər və A<sup>II</sup>B<sup>VI</sup> tipli enli zonali yarımkəçiricilər əsasında təsadüfi generasiyalı lazerlər aşağıda göstərilən sahələr üçün perespektivli materiallardır:

1. şüalanma mənbələri
2. sənədlərin və pul əskinazlarının gorunması üçün cihazlar
3. temperaturun məsafədən idarə olunması
4. materialların markirovka olunması
5. displaylərdə
6. biosensorlarda
7. ifrat parlaq işıq diodlarında

**Nəticələrin aktuallığı** onların əsasında spektrin görünən hissəsində luminescent və lazer materiallarının və işıqşüalandırıcı cihazların işlənilərə hazırlanmasının mümkünlüyündən ibarətdir.

**Nəticələrin elmi əhəmiyyəti** geniş zolaqlı və qələvi torpaq xalkogenidlərində təsadüfi generasiya proseslərinin fizikası haqqında yeni biliklərin əldə edilməsi və onların əsasında verilmiş optik,luminescent və lazer xassələrinə malik materialların yetişdirilmə və aşqarlanma texnologiyalarının yaradılmasından ibarətdir.

SİFARIŞÇI:  
Elmin İnkişafı Fondu

İCRAÇI:

Müşavir

Babayeva Ədilə Əli qızı

(imza)

"11" 09 2015-cü il

Layihə rəhbəri

Tagiyev Oqtay Bahadir oğlu

(imza)

"07" 08 2011-cü il

Baş məsləhətçi

Daşdəmirova Xanum Faiq qızı

(imza)

"11" 08 2015cü il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fondu ilə  
Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun  
birgə elmi-tədqiqat layihələrinin və programlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsinin  
(EIF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Təsadüfi generasiyalı lazerlər, genişzolaqlı yarımkəcərici və nadir torpaq elementli halkogenid kristalların, nano- və mikroovuntularının optik və elektron

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Tağıyev Oqtay Bahadir oğlu

Qrantın məbləği: 80 000 manat

Layihənin nömrəsi: EIF-BGM-2-BRFTF-1-2013-07/02/1-M-07

Müqavilənin imzalanma tarixi: 28.08.2013

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01.09.2013 - 01.09.2015

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

№	Tamlıq dərəcəsi	Dərc olunmuş	Çapa qəbul	Çapa göndərilmiş
			olunmuş və ya çapda olan	
1.	Elmi məhsulun növü Monoqrafiyalar	həmçinin, xaricdə çap olunmuş		

2.	Məqalələr	10	1	1
	həmçinin xarici nəşrlərdə	5	1	1
3.	Konfrans materiallarında məqalələr	2		
	O cümlədən, beynəlxalq konfras materiallarında			
4.	Məruzələrin tezisləri	11		
	həmçinin, beynəlxalq tədbirlərin toplusunda	10		
5.	Digər (icmal, atlas, kataloq və s.)			

## 2. İxtira və patentlər (sayı)

No	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

No	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.	IX Международная конференция «Аморфные и микрокристаллические полупроводники» Sankt-Peterburq, 2014. 7-11 iyul .	beynəlxalq	1 plenar, 1 şifahi, 6 divar	8
2.	XXI международная конференция студентов, аспирантов и молодых ученых «Ломоносов», 2014, 7-11 апреля .	beynəlxalq	1 şifahi	1
3.	XVII межд. Конф. «Опто, nanoэлектроника, нанотехнологии и микросистемы», Махачкала 15-19 sentyabr, 2014.	beynəlxalq	1 divar	1
4.	Материалы XX Всероссийской	ölkədaxili	1 şifahi	1

научной конференции «Оптика и спектроскопия конденсированных сред» ,2014 ,Краснодар, Россия,

SİFARIŞÇI:  
Elmin İnkışafı Fondu

Müşavir  
Babayeva Ədilə Əli qızı  
Ədil  
(imza)  
"11" 09 2015-cü il

Baş məsləhətçi  
Daşdəmirova Xanım Faiq qızı  
Xanım  
(imza)  
"11" 08 2015-cü il

İCRAÇI:  
Layihə rəhbəri  
Tağıyev Oqtay Bahadir oğlu  
Oqtay  
(imza)  
"07" 09 2015-cü il